

**Aynur Cəlilova**

*Filologiya üzrə fəlsəfə doktoru, dosent  
AMEA Folklor İnstitutu*

*celilova1976@mail.ru*

## AZƏRBAYCAN XALÇALARINDA OV MOTİVLƏRİ

**Xülasə.** Şərq mədəniyyətini dünyaya tanıdan incəsənət növlərindən biri xalçaçılıqdır. Xüsusən Azərbaycan xalçaları öz gözəlliyi ilə dünya sənət əsərləri içərisində baş yerdə dayanır. Xalçalarda müxtəlif ornamentlərlə yanaşı ov səhnələri, ov heyvanları, ovçuluq motivləri də yer almışdır. Bu, xalqın ova, ovçuluğa verdiyi dəyərlə bağlıdır. Ovçuluq türk xalqlarının həyatının təməlini təşkil edir və xalq yaratdığı sənət əsərlərində bunu yaşatmağa çalışmışdır. Rəsm əsərlərində, qaya üzərində, qəbir daşlarında, o cümlədən xalı, xalça üzərində rast gəlinən ov motivləri Azərbaycan xalqının ovçuluq peşəsinin sırlarını qoruması və yaşatmasından irəli gəlir. Xalçalarda həm totem heyvanlarının, həm də mifik heyvan və quşların təsvir olunması xalçanın qədim ənənələrə söykənərək toxunduğuunu bildirir. Miniatür sənətinin yaranması ilə əlaqədar olaraq orta əsr xalçalarında ov səhnələrinin təsviri geniş yer tutur. Bu xalçalarda əsasən, ovçu qolunda qurtal, yanında tazısı ilə təsvir olunmuşdur. Azərbaycanın süjetli xalçalarında dini-mifoloji elementlər üstünlük təşkil edir və bu şəkildə toxunmuş xalçalar daha çox cəlbedicidir. Ov səhnəli xalçalar Azərbaycan xalça sənətinin zirvəsi sayıla bilər, çünkü, burada xalqın təkcə adı naxışlarla sənət əsəri yaratması deyil, həm də dünyaya baxışı, öz keçmişini, dünyagörüşünü,

adət-ənənəsini, dini baxışlarını ilmələr üzərinə köçürməsi baxımdan əhəmiyyətlidir.

**Açar sözlər:** Azərbaycan xalçaları, ov səhnələri, sənət əsəri, motiv, dini-mifoloji dünyagörüşü.

Xalçaçılıq Azərbaycan incəsənətinin baş tacı sayıla bilər. Çünkü, bu sənət növü dünyanın heç yerində yox, məhz Azərbaycanda təşəkkül tapmış, min illər boyu inkişaf etmiş, təkmiləşmiş, bu gün də dəyərini itirməmişdir. Azərbaycan xalçaları özünün gözəlliyinə, mürəkkəb kompozisiyasına, bədii-estetik xüsusiyyətlərinə görə dünyada seçilir. Bu səbəbdəndir ki, dünya muzeylərində ən baxımlı eksponatlar sırasında qorunub saxlanılır.

Azərbaycan xalça sənətində süjetli xalçaların özünəməxsus yeri vardır. Ov və ovçuluqla bağlı süjetlər, səhnələr Azərbaycan xalçaçılığının ən gözəl örnəkləri sayıla bilər. Əcdadlarımız qədim zamanlarda Qobustan, Gəmiqaya üzərinə həkk etdiyi ov səhnələrini zaman-zaman daş-qayadan ilmələr üzərinə köçürüş, bununla da incəsənətdə, mədəniyyətdə inqilab etmişdir.

Azərbaycan xalçaları üzərində təsvir olunan ov motivlərinə nəzər salsaq burada ilk növbədə totem heyvanlarıñ rəsmiini görərik. 2500 il əvvəl Altayda Basırıq (Pazırık) kurqanından tapılmış hun şahzadəsinin cənəzəsi bükülmüş Bərdə xalçası ovçuluq motivini eks etdirən ən qədim xalça nümunəsidir [10]. Xalçanı haşiyələyən 24 maral təsviri ovçuluğun semantikasını ortaya qoyur. Maral türk mifologiyasında totem heyvan sayılmışdır. Maral Qafqaz və Altay türklərində ov tanrısi sayılmış və ovlanması qadağan heyvanlardandır. Azərbaycan folklorunda maralla bağlı yüzlərcə əfsanə vardır. Maral ovlayan ovçunun özünə və ailəsinə bədbəxtlik gələcəyinə inanırdılar və maralı vurmurdular. Maral müqəddəs heyvan sayıldığına görə

onun təsvir olunduğu xalça müqəddəslik, tanrı simvolu daşıyır. Türk şahzadəsinin maral təsvirli xalçada dəfn olunması əski türk dünyagörüşünü ortaya qoyur və dəfn olunan adama hörmət, ehtiramı ifadə edirdi. Bu ənənəni əks etdirən bir rəvayət söylənilir: "Keçmiş zamanlarda Təbrizdə bir sənətkar yaşıymış, o çox gözəl xalçalar, gəbələr toxuyurmuş, amma acıdil imiş, hamını acılayarmış. Onun toxuduğu xalçaların sorağı şaha da çatır. Şah vəzirini xalça dalınca göndərir, vəzir sənətkarı axtarıb tapır və görür ki, o, öz-özünə bu sözləri deyir: "allah, məni dilimin bəlasından qorul!". Vəzir bir söz demir və xalçanı alıb saraya gətirir. Şah xalçanı görüb valeh olur və onu toxuyan adamı mükafatlandırmaq istəyir. Sənətkarı saraya dəvət edirlər, o, şahın hüzuruna gəlir. Şah ona xəzinədən qızıl pul, qiymətli hədiyyələr verir və soruşur:

- Sən çox gözəl əsər yaratmışan, əməyini qiymətləndirirəm, amma sən mənə de görüm, bu xalça nə üçün toxunmuşdur, harada istifadə oluna bilər?

Sənətkar deyir:

- Şah, allah qoysa, sən ölürsən, səni bükərlər bu xalçaya aparıb basdırırlar. Bundan yaxşı yer ola bilməz.

Şah sənətkarın bu sözlərindən təlx olur və onun boynunun vurulmasına hökm verir. Vəzir irəli yeriyib sənətkarın qanının arasına girib deyir:

- Şah sağ olsun, sən bu adamı bağışla, onun əlləri qızıldır, amma diliacidir. Məni onu görəndə öz-özünə deyirdi: "Allah, məni dilimin bəlasından saxla". O sənə demək istəyir ki, şah uzun ömrü sürüb bu dünyadan köçəndə onun nəşini bu qiymətli xalçaya büküb son mənzilə yola salsalar daha yaxşı olar.

Şah bu sözlərdən sonra onun günahından keçib hökmünü geri götürür". Rəvayətdən də aydın olur ki, şah, şahzadələr, şah nəslindən olanlar ənənəvi olaraq qiymətli xalçalara

bükülüb dəfn olunurdu və bu ənənə ancaq türk xalqlarında olmuşdur.

Azərbaycan orta əsr xalçalarında təsvir olunan əjdaha mifoloji anlamda ov heyvanı sayılır. Qədim türk və çin qaynaqlarında əjdaha göy və yer ünsürünə bağlı mifoloji heyvan olaraq göstərilir [2, s. 201]. Azərbaycan folklorunda əjdaha su ilə bağlı obraz kimi təqdim olunur. O, yerdə su, göydə isə günəş və ayın rəmziidir. Azərbaycan nağillarında suyun qabağını kəsən əjdaha gündə bir qız qurban tələb edir. Əski xalq inanclarında günəş və ay tutulanda əjdaha və bəd qüvvələrin günəşin və ayın üzünü tutduqlarına inanılırdı, insanlar bu vaxtlarda dəmir qab döyəcəyir, göyə güllə atırdılar, bununla mifoloji varlıqların qorxub çəkiləcəklərini zənn edirdilər. Əjdaha ovu qəhrəmanın sonsuz gücünü nümayiş etdirmək məqsədi daşıyır. Əjdahanı hökmdarlar və hökmdarlıqla layiq olanlar ovlaya bilərdilər. Bu motiv şumerlərdən qaynaqlanır. Azərbaycanın Qarabağ, Naxçıvan, Şirvan bölgələri xalçalarında əjdaha ornamentləri yer almışdır. Bu motiv güc-qüvvət, bərəkət anlamında xalçalarda əksini tapmışdır. Əjdahanın insanlara xoşbəxtlik və bolluq gətirəcəyinə də inanırdılar [9, s. 48].

Naxçıvan, Təbriz xalçalarında iri planda verilmiş aslan təsvirləri diqqəti cəlb edir. Aslan türk mifologiyasında hakimiyyət rəmzi sayılırdı. Miniatürlərdə şahın aslan ovlaması təsvirlərinə tez-tez rast gəlirik. Bu motivin də qaynağı şumerlərlə bağlıdır, desək yanılımçıq. Qədim şumer dastanı "Bilqamış" da Uruk hökmdarı Bilqamisin aslan ovlamasından danışılır [5, s. 158]. Təbriz miniatürlərində Bəhram şahın aslan, qaplan ovlaması öz əksini tapmışdır. Sonralar bu rəsmi xalçaçılığa gətirilmiş və incə ruhlu miniatür rəsmli xalçalar yaranmışdır.

Təbriz xalçaçılığında "ovçuluq" adlı xalça növü olmuşdur [8, s. 9]. Ovçuluq xalçaları orta əsr ovçuluq ənənələrinin bədii nümunəsidir. Burada orta əsr ovçusu, ov səhnələri, ov-

lanan heyvanlar təsvir olunmuşdur. Ovçu at belində, əlində yay-ox, sağ qolunda şahin tutaraq yanında tazısı ilə ova çıxır. Orta əsrlərdə şahinsiz ova çıxılmazdı, o, ov heyvanını tapır, ovçudan qabaq gedib onu yaxalayır, caynaqlarını ilişdirib ovu yaralayardı, öldürməyincə əl çəkməzdi, ovçu özünü yetirib ov heyvanını şahinin əlindən alardı. Onu qeyd etmək lazımdır ki, qədim dövr ovçuları ovu şamanizm və totemizm qanunları çərçivəsində ovlayardı, ov tanrisına qurban verərdi, ovlaması qadağan heyvanları ovlamazdı. Orta əsr ovçuluğu isə daha çox əyləncə xarakteri daşıdığı üçün burada qədim dirlərin qaydalarına riayət olunmurdu. Ova çıxanlar özünün qəhrəmanlığını, yetkinliyini, ığidliyini göstərmək məqsədilə ova çıxırdılar. Dastanlarda, nağıllarda, əfsanələrdə biz bunu müşahidə edirik. Eləcə də xalça sənətində təsvir olunan ov səhnələri şaman dövrü türk ovçuluğunu yox, məhz orta əsr islam ovçuluğunu əks etdirmək üzərində köklənmiş və özünün yüksəlşini bu nöqtədə tapmışdır.

Öv səhnəli xalçalarda günəş təsviri də diqqəti cəlb edir. Bu da yenə ovçuluq motivləri ilə bağlıdır. Günəş ovçuluqda əsas tanrilardan sayılmış, ovçular ova getməzdən qabaq üzü günəşə tərəf durub dua edərmişlər. Ovladığı heyvanın iç orqanlarından oda ataraq dua edərmişlər, günəş tanrisindən onlara ruzi verməsini istəyərdilər. Sarı və qızılı rənglər ovçuluqda müqəddəs rənglərdən sayılır və günəşin rəngi kimi sitaş olunurdu.

“Ovçuluq” tipli xalçalarda xoruz təsvirləri yer almışdır, xacaçılıqda buna “Xoruznişan” deyilir [3, s. 217]. Xoruz ov heyvanı deyil, lakin şəlikdə, təsəvvüfdə müqəddəs heyvan sayılır, xüsusən ağ xoruz tanrı timsaliyi. Ağ xoruz islam dini ilə bağlı simvoldur, onun pis ruhları, şeytanı qovmasına inanırdılar. Şələrin inamına görə göydə tanrı taxtının dibində ağ xoruz da yanmışdır, gündüzün və gecənin saatlarını sayır, obaş namaz

vaxtı bütün yer üzünün xoruzları ilə bərabər nəgmə oxuyur [7, s. 74]. Xoruzun cəsarət, xəbərdarlıq anlamında işləndiyi də qeyd olunur [3, s. 217]. Xalçanın həm aşağısında, həm də yuxarısında verilmiş xoruzlar müqəddəslək simvolu daşıyır və onun ovçuluq motivləri ilə yanaşı təsvir olunması tanrıçılıq dünyagörüşündən qaynaqlanır. Ovçuluq da tanrıçılığa bağlı peşə olduğuna görə xalçaçı rəssamlar ovçuluq xalçalarında islami-şəhə motivlərdən məharətlə istifadə etmişlər.

Süjetli xalçalarda ov heyvanları ilə yanaşı ov quşları da təsvir olunmuşdur. Qartal, şahin, tərlan quşları ov səhnələrinin əsas elementlərindəndir. Adətən, bu quşları böyük, iri qanadlı həndəsi cizgilərlə təsvir edirlər. Bundan başqa tovuz quşunun və Simurq quşunun da təsviri diqqəti cəlb edir. Həyat ağacı və onun ətrafında quşların və ya xoruzların təsviri xalqın dünya və yaranış haqqında dünyagörüşünün ifadəsi olaraq xalçaya köçürülmüşdür. Simurq quşu və ya Ənqa (nağıllarda Zümrüt quşu) türk mifologiyasında həyatın başlangıcı, tanrı simvolu daşıyan obradır. Simurq quşu hayatı, ilan isə ölümü təmsil edir. Onların arasında daimi mübarizə gedir, zərdüştlükdə gördüyüümüz xeyir-şər, ağ-qara, ölüm-qalım mübarizəsidir. Xalq bu elementləri incəsənətə gətirməklə xeyrin şər üzərində qələbə ələməti qarşılıqlı olaraq xalçaya köçürülmüşdür. Simurq quşu təsvir olunan xalçalar nağıl-süjet əsasında qurulmuş bədii əsəri xatırladır.

Süjetli xalçalarda ov heyvanlarının buynuzunu təsvir etmək ənənəsi olmuşdur. Buynuzla bağlı türk xalqlarında inamlar coxdur. Çox zaman evlərdən, həyat qapılarından buynuz asırlar ki, evə, ailəyə göz dəyməsin. Öv heyvanının buynuzu gözəlliklə bərabər qoruyucu funksiya da daşıyırırdı. Dağ keçilərinin, maralların, Qafqaz turlarının buynuzları dəyərli akse-suvar kimi evlərdə saxlanılmışdır. Tibbdə də buynuzlardan dərman, müalicə vasitəsi kimi istifadə olunmuşdur. Azərbaycana,

Qafqaza gələn turistlər ov heyvanının buynuzunu qiymətli əşya kimi alıb aparmışlar, sərgilərdə nümayiş etdirib mükafatlar almışlar. Azərbaycan xalçaçılığının Qarabağ qrupunda "buynuz" adlanan xalça növü olmuşdur. Buynuzlu xalçalar bir-birinin ardınca düzülmüş buynuz naxışlı sənət nümunəsidir. Buynuzlar yuxarıda deyldiyi kimi totem heyvanların buynuzuna olan inamın bədii təcəssümüdür. Xalçalardakı buynuz təsviri həm də buynuzlu heyvan simvolu idi, məsələn, qoyun, keçini təsvir etmək üçün "S" işarəsindən istifadə olunurdu [4, s. 260]. Buynuz xalçasının mənşeyinin Füzuli rayonu olduğu bildirilir [6, s. 34]. Buynuz xalçasındaki ornamentlərin müfəssəl təsvirini xalçaçı rəssam L.Kərimov vermişdir. Müəllif buynuz işarəsinin tək totemizmə yox, həm də astronomiya ilə bağlı ornament olduğunu göstərmişdir, buynuzun qüvvət, cəsarət rəmzi olduğunu vurğulamışdır [6, s. 36].

Azərbaycan xalçalarında növbənöv quş təsvirləri vardır. Burada ovlanması yasaq quşlarla (qartal, göyərçin, hop-hop) yanaşı ovlanan quşlar da təsvir olunmuşdur. Məsələn, qırqovul, bildirçin, kəklik, sərçə və s. bu quşların təsviri ovçuluq süjetləri ni zənginləşdirmək məqsədi daşımışdır.

Ovçuluq xalçalarında ovçunun yayı-oxu, atı, oxqabı, tazısı da təsvir olunmuşdur. Ovçuluq kişi sənəti sayıldığından ov təsvirli xalçalarda qadın və qadına məxsus hər hansı elementlər təsvir olunmamışdır. İstər daş, qaya üstündə, istərsə də miniatürlərdə, xalça üzərində ovçuluq motivlərinin təsvirində xalqın mifoloji düşüncə tərzi qorunub saxlanmış və təhrif olunmamışdır. Üstündən min illər keçsə də eyni obraz və inanclar daşdan kağız üzərinə, ilmələrə köçürülmüşdür, insan əliylə möhtəşəm sənət əsərləri yaradılmışdır. Bu əsərlər ancaq Azərbaycana məxsusdur, başqa xalqlarda rast gəlinsə də qaynağı, ocağı Azərbaycan olmuş, qonşu xalqlara buradan yayılmışdır. Bunu Azərbaycana səyahət etmiş,

Azərbaycan incəsənətinə bələd olmuş əcnəbi səyyahlar da təsdiq etmişlər [1, s. 18].

Orta əsr xalçalarında Nizaminin "Xəmsə"sinə çəkilmiş miniatürlərin təsvir olunduğunu görürük. "Leyli və Məcnun" poemasında Məcnun vəhşi heyvanlar arasında və Məcnunun səhrala Leyli ilə qarşılışması süjeti ov heyvanlarının fonunda təsvir olunmuşdur. Eləcədə "Yeddi gözəl" əsərində Bəhram Gurun qaplan ovlaması, Xosrovun şir ovlaması epizodları XVI-XVIII əsr ovçuluq xalçalarının əsas motivini təşkil edir.

Azərbaycanda meşə ovçuluğu daha çox yayıldığından balıq ovu təsvir olunan xalçalara rast gəlmirik. Balıq təsvirli xalçalar olsa da onlar ov motivini əks etdirmir və o qədər də geniş yayılmamışdır.

Bəzən sevgi, məhəbbət süjetli və ya xalq oyunu təsvir olunan xalçalarda ceryan, maral, dovşan kimi ov heyvanları təsvir olunur. Sevgililərin qarşılışması çox zaman ovda baş verir; Beyrək Banuçicəklə, Kərəm Əslili ilə ov əsnasında tanış olur. Yaxud da qəhrəman ceyran ovlamaq üçün ova çıxır, ovlamaq istədiyi ceyran gözəl qızə çevrilir və s. Çövkan oyunu təsvir olunan süjetli xalçada yenə sevgililərin çövkan oynaması və tazının dovşan qovması təsvir olunmuşdur. Bu xalçalar real ovçuluq xalçası olmasa da burada olan ov heyvanları xalçaya bədii estetik gözəllik verir.

Ovçuluq motivlərinin təsviri xalça sənətinin zirvəsi sayıla bilər, çünki, adı ornamentləri xalça üzərinə köçürmək ov səhnəsini köçürməkdən daha asandır, bu rəssamdan və toxucudan elə də ustalıq tələb etmir. İkincisi, ovçuluq kişilik məktəbidir, ığidliyin tərənnümüdür, burada xalqın təfəkkürünün mifoloji kodları gizlənmişdir. Yegana peşə sahəsidir ki, ancaq qaydalarla idarə olunur, tanrıçılıqla bağlıdır, sırlarla əhatəlidir. Ovçuluq xalçaları başqlarına nisbətən daha cəlbedici və rəngarəng kompozisiyalıdır. Sakral heyvan və quşların təsviri xalqın gene-

tic yaddaşında gizlənmiş inancı oyadır və daxili enerji yaradır, süjetli xalça insanı yormur, beyninə rahatlıq və sərinlik gətirir. Təəssüf ki, Azərbaycanın gözəl incilərinin orijinali Azərbaycanda yoxdur, xalq yaratdığı sənət abidəsini qoruyub saxlamamışdır. Azərbaycanın dəyərli başqa abidələri kimi xalçalarının da ən zəriflərinin əslı əcnəbilərin əlindədir. Ovçuluq xalçaları indi demək olar ki, toxunmur, ov təsvirli xalça sənətkarlığı bir ulduz kimi parlayıb sönmüşdür. Bizancaq onun qığılçımılarına baxaraq kifayətlənirik.

### ƏDƏBİYYAT:

1. Azərbaycan xalçası: bibliografiya / tərtibçi-müəllif K.Tahirov; red. G.Səfərəliyeva; M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanası. – Bakı, 2012.
2. Çoruhlu Yaşar. Türk mitolojisinin ana hatları. – İstanbul, 2017.
3. Əfəndi R. Əliyeva K. Azərbaycanın xalı və xalçaçılıq terminləri lüğəti. – Bakı: Elm, 1998.
4. Həbibbəli İ., Muradov V. Naxçıvan xalçaçılığı: ənənə və müasirlik. – Bakı: Elm, 2017.
5. Qədim Şərq ədəbiyyatı. Azərbaycan ensiklopediyası NPB. – Bakı, 1999.
6. Kərimov L. "Buynuz" adlı xalçaların mənşəyi. // Elm və həyat, 1981, № 2, s.34-36.
7. Melikoff Irene. Uyur idik uyardılar. Alevilik-Bektaşılık araştırmaları. – İstanbul, 1993.
8. Tagieva P. Сюжетные ковры Азербайджана. – Баку, 1988.
9. Tagieva P. Азербайджанский ковер: появление дальневосточных орнаментов. // Ковры Азербайджана, № 5 (77), 2015.
10. <https://www.moderator.az/news/216262.html>

### Aynur Calilova

#### The motifs of hunting in Azerbaijan carpets

One of the types of art that introduced Eastern culture to the world is carpet weaving. Azerbaijani carpets, in particular, stand in the main place among the world works of art with their beauty. In addition to the various ornaments, hunting scenes, hunting animals, hunting motifs have been included in the carpets. It is connected with the value given by the people to hunt and hunting. Hunting forms the basis of the life of the Turkic peoples and tried to keep it alive in the works of art created by the people. Describing both totem animals and mythical animals and birds in carpets means that the carpet is woven according to the ancient traditions. In connection with the creation of miniature art, the description of hunting scenes takes place in medieval carpets. These carpets are mainly described with an eagle on the hunter's arm and a greyhound next to him. The carpets with hunting scene can be considered as the peak of Azerbaijani carpet art, because it is important not only for the people to create a work of art with ordinary patterns, but also from the point of view of the world, to transfer their past, outlook, traditions and religious views on the loops.

**Key words:** Azerbaijan carpets, hunting scenes, art work, motif, religious-mythological outlook.

### Айнур Джалилова

#### Мотивы охоты в азербайджанских коврах

В восточной культуре одним из видов искусства является ковроделие, которое получило мировое признание. Своей особой красотой Азербайджанские ковры заняли первое место среди произведений мирового творческого искусства. Помимо разнообразных орнаментов имеют место, изобра-

жение на коврах охотничьих мотивов, сцен охоты и охотничьих животных. Это связано с большой любовью народа к охоте и охотничьему делу. В жизни тюркских народов охотничье дело составляет основу жизнедеятельности, и поэтому стараются увековечить их в произведениях народного творчества. Опираясь на древние традиции, в коврах сотканы как тотемные, так и мифические животные и птицы. С появлением миниатюрных произведений в средневековых коврах сцены охоты занимают большое место. Охотник с орлом на плече и рядом бегущая гончая является основным изображением ковров. Пиком коврового искусства Азербайджана являются изображенные на них охотничьи сцены, потому, что здесь народ славится не только своими узорами, здесь важен его взгляд на мир, на свое прошлое, на мировоззрение, на традиции, религиозные взгляды, которые ткутся в коврах, тем самым выражая свою значимость.

**Ключевые слова:** азербайджанские ковры, сцены охоты, произведение искусства, мотив, религиозно-мифологическое мировоззрение.